

İslam İinqilabının Ali Rəhbəri Sepahın minlərlə komandanı ilə görüşdü - 2 /Oct/ 2019

İslam İinqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İslam İinqilabının Keşikçilər Korpusunun (SEPAH) komandanları ilə görüşdə Sepahın yüksəliş və inkişaf yolunda inkişaf etməkdə olan qürurverici bir qurum olduğunu dedi və mühüm tövsiyələr verdi: "İnanıram ki, Sepah bundan daha çox inkişaf edə bilər".

O, ABŞ-in maksimum təzyiq siyasətinin tərəddüsüz məglubiyyətinə və İranın imperialist sistem qarşısında təslim olmamasına işarə edərək dedi: "Onlar son günlər avropalı dostlarının köməyindən istifadə edərək prezidentimizlə görüşmək və İranın məglubiyyəti ilə bağlı bir görüntü yaratmaq məqsədilə nəticəsiz bir cəhdə əl atdır. Ancaq İran arzuolunan nəticəyə nail olana qədər ciddiyət və qətiyyətlə nüvə öhdəliklərini azaltmağa davam edəcək".

İinqilabın Rəhbəri əhalinin məişətindəki ağır vəziyyətə işarə edərək dedi: "Əgər daxilə baxış güclü, mətiqli və mücahidcəsinə olsa, əhalinin məişəti və yaşayışına müsbət təsir göstərəcək".

İinqilabın Rəhbəri qeyd etdi ki, Keşikçilər Korpusu İinqilabdan qaynaqlanan müxtəlif fenomenlər arasında elə xüsusiyyətlərə malikdir ki, İinqilabın digər bərəkətlərində həmin xüsusiyyətlərə az rast gəlinir.

O bu xüsusiyyətlər haqqında bunları dedi: "Sepah İinqilabın böyük həyəcanlar yaşadığı və hadisələrin qızğın vaxtında doğuldu, Müqəddəs Müdafiənin böyük təlatümündə inkişaf edib yetkinləşdi, mühərribədən sonra da İinqilabla düşmənlər arasındaki dərin və geniş miqyaslı siyasi və mədəni cəbhələşmələr dövründə heç bir sapma və tərəddüdə yol vermədən inkişaf və təkmilləşmə yoluńu davam etdirdi".

Həzrət Ayətullah Xamenei bildirdi ki, yüksəliş və ya tənəzzül yolu fəndlər, təşkilatlar, hətta inqilabların fərdi, siyasi və sosial həyatlarında qarşılaşıqları qaçılmaz bir mərhələdir: "Sepah bu dövr və bu iki yoldan da başıuca çıxdı. Heç bir tənəzzül və məyusluq olmadan öz varlığının əsas komponentlərini qoruyub yüksəliş istiqamətdəki hərəkətini davam etdirdi".

O bu kontekstdə cihad və şəhadətin parlaq və işıqlı meydanına işarə edərək dedi: "Müqəddəs Müdafiə dövründən otuz il sonra Şəhid Həmədani və Şəhid Höcəci kimi yeniyetmə gəncin yerinə düşən cəsarətli şəhadəti Sepahın bu sahədəki təravət və kimliyinin davamlılığını göstərir".

İinqilabın Rəhbəri əsas meyara açıqlama gətirərək dedi: "Hər hansı təşkilat və qurum haqqında doğru mühakimə yürütmək üçün həmin təşkilatın uğur və uğursuzluqlarının birlikdə müqayisəsini aparmaq lazımdır. Bu əsaslı və mühüm meyarla Sepah ölkənin ən qürur duyulan təşkilatlarındadır".

Həzrət Ayətullah Xamenei çıxışının davamında Sepahın uğur və uğursuzluqlarının müqayisəsi kontekstində daha dəqiqliq mühakimə təqdim etmək üçün bir neçə mühüm yarımbaşlıq qeyd etdi.

O, "Innovasiya və yaradıcılıq" meyari və yarımbaşlığı kontekstində bunları qeyd etdi: "Mühərribənin əvvəlləri Sepahın hətta iki qumbara əldə etmək kimi bir problemi var idi. Lakin bu gün mütərəqqi vasitə və təchizatların isehsalı və düzəldilməsi, habelə innovativ hərbi və müdafiə metodları sahəsində üstün mərhələyə nail olmuşdur".

İslam İinqilabının Rəhbəri "Sosial xidmətlər, xalqın və ölkənin ehtiyac duyduğu müxtəlif sahələrə qüdrətli giriş" məsələsinin başqa bir yarımbaşlıq olduğunu dedi və bildirdi ki, bu meyar Keşikçilər Korpusu ilə bağlı doğru

mühakimə yürüdüləməsini mümkün edir.

Həzrət Ayətullah Xamenei Xatəmül-ənbiya İnşaat və Abadlıq Qərargahının hökumətlərin güclü icra biləyi olduğunu qeyd edərək ölkənin müxtəlif regionlarının məhrumiyyətlərdən xilas edilməsi məsələsində Sepahın effektiv və çox geniş fəaliyyətini, habelə Kermanşah zəlzəlesi və bu ilin əvvəllərinin sel hadisəsi kimi hadisələrdə bu qurumun təyin edici iştirakını vurguladı: "Sepahın xidmətlər, sosial və ictimai sahələrdəki fəaliyyətlərinin məcmusu heç bir qurum və təşkilatın fəaliyyəti ilə müqayisə edilə bilməz. Bunun dünya hərbi təşkilatlarında da misli yoxdur".

O, digər yarımbaşlıqda "Sepahın mədəniyyət, incəsənət və düşüncə sahəsindəki fəaliyyətləri"ni yüksək qiymətləndirdi: "Sepahın regionun müqavimət cəbhəsinə baxış və buradakı rolu İslam İinqilabının Keşikçilər Korpusu ilə bağlı mühakimə yürütmək üçün başqa bir meyardır".

Həzrət Ayətullah Xamenei küfr və zülmün birgə olduğu cəbhə ilə mübarizədə böyük müqavimət təşkilatının imkanlarını yüksək qiymətləndirdi: "Sepahın bu sahədəki rolü o qədər yüksəkdir ki, dünyanın hegemonları və bədxahlar cəbhəsinin aşkar düşmənciliyinə tuş gəlmişdir. Təbii ki, bu mənfur cəbhənin düşmənciliyi Sepah üçün böyük bir fəxrdır".

İinqilabın Rəhbəri "mənəviyyatın qorunmasına çalışmaq" məsələsinin çox mühüm bir yarımbaşlıq olduğunu dedi və bildirdi ki, Sepah buna ciddi əhəmiyyət vermiş, öz təravəti, gözəlliyi və izzəti üçün mənəviyyatın rəhmət yağışından istifadə etmək üçün səy göstərmişdir.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən vurguladı: "Keşikçilər Korpusu öz bərəkətli ömründə sərt və yumşaq sahədə yüksəlişə nail olmuş, tamamilə irəli getmiş və diqqət çəkəcək zirvəyə nail olmuşdur".

İslam İinqilabının Rəhbəri ABŞ və imperialist cəbhəsinin davamlı düşməncilikləri və onların daxildə Sepaha qarşı olan uzantısına işarə edərək onun ən bariz nümunəsinin Sepaha qarşı sanksiya olduğunu dedi: "Keşikçilər Korpusunun uğur və müvəffəqiyyətlərinə görə olan bu düşmənciliklər Sepahın dost, hətta düşmənin gözündəki izzətini artıracaq".

Həzrət Ayətullah Xamenei Keşikçilər Korpusunun qoşunlarını öz övladları adlandırdı: "Mən Sepahdan yüz faiz raziyam. Ancaq Sepahın bu həddə inkişafı məni qane etmir. İnanıram ki, bu qurum öz imkan və potensialları əsasında on, hətta yüz dəfə artıq inkişaf edə bilər".

O, çıxışının davamında İslam İinqilabının Keşikçilər Korpusunun sürətli və inkişaf etməkdə olan hərəkətinin davamlılığı üçün səkkiz tövsiyə verdi.

"Heç bir vəchlə imkan verməyin ki, Sepah qoca və mühafizəkar qalib mövcud vəziyyətinə qane olsun". Bu, Həzrət Ayətullah Xameneinin birinci tövsiyəsi oldu. O bu barədə belə dedi: "Sepahda gənc ruhiyyəsinin davamlılığı və bu təşkilatın qocalıq mərhələsinə çatmaması üçün Sepahda gəncləşmə prosesi başlayıb davam etdirilməli, innovasiya və yaradıcı metodlar davam etdirilməli, dindar, inqilabçı tərbiyəsi və məşhur şəhidlərin ruhiyyəsinin sonraki nəsillərə ötürülməsi ilə nəsil qopuqluğunun qarşısı alınmalıdır".

"Böyük hadisərlə qarşılışmağa hazırlığın qorunması" İslam İinqilabının Rəhbərinin ikinci tövsiyəsi oldu: "İllə gündən indiyə qədər Sepahın malik olduğu bariz xüsusiyətlərdən biri böyük hadisələrin ön cəbhəsində iştirak, sinənin sıpər edilməsi olmuşdur. Bu ruhiyyə qorunub saxlanmalıdır".

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatı və istehsalın daha da yaxşılaşdırılması sahələrində Sepahın təşkilati möhkəmliyi, siyasi ayıqlıqlıq, elmi və əməli hazırlıqların qorunmasının zəruri olduğunu dedi.

İnqilabın Rəhbərinin Keşikçilər Korpusuna ünvanladığı üçüncü tövsiyə “Müqavimət coğrafiyasına geniş və transmilli baxışın əldən verilməməsi” ilə bağlı oldu.

O dedi: “Öz regionumuzla kifayətlənməməli, bir dördivar seçib sərhədlərin o biri tayından gələn təhdidləri bir kənara qoymamalıq”.

İnqilabın Rəhbəri əlavə etdi: “Sepahın üzərinə düşən geniş transmilli baxış ölkənin strategiyasının dərinliyidir; bəzən ən vaciblərdən də lazımlı olur. Lakin bəziləri bu məsələnin fərqində deyillər”.

İslam İnqilabının Rəhbəri Sepaha olan dördüncü tövsiyəsini belə ifadə etdi: “Düşməndən qətiyyən qorxmayıñ. Ancaq tam ayıq olun, düşməni real və düzgün qiymətləndirin”.

Həzrət Ayətullah Xamenei vurguladı: “Nə qədər güclü olrusa-olsun, düşməndən qorxmaq olmaz. Ancaq nə qədər kiçik olursa-olsun, düşməni kiçik saymaq olmaz”.

O, Sepaha ünvanladığı beşinci tövsiyəsində dedi: “İslam dövlətini təşkil edən hökumət, parlament, məhkəmə və müxtəlif sahələr əməkdaşlıq və qarşılıqlı əlaqəyə malik olmalıdır. Bu qarşılıqlı əlaqə və əməkdaşlıq Sepahın onu təşkil edən komponentlərdən ayrı düşməsi demək deyil. Sepah, onu təşkil edən komponentləri yüz faiz qoruyub saxlamalıdır”.

“Humanistlik” Həzrət Ayətullah Xameneinin Sepaha verdiyi altıncı tövsiyə oldu.

O dedi: “İnsan sevən, insan qəbul edən, insanca davranan olun. Lovğalıq, dünyapərəstlik və dəbdəbədən ciddi şəkildə uzaq durun, çünki Sepah yarandığı ilk gündən humanist olub”.

İslam İnqilabının Rəhbərinin Sepaha verdiyi başqa bir tövsiyə bütün sahələrdə mücahid ruhiyyəsi və işinin prioritetləşdirilməsi ilə bağlı oldu: “Mücahid fəaliyyət tənbəllik, laqeydlik, bu günün işini sabaha qoymağın antonimidir Təəssüflər olsun ki, ölkənin bəzi sahələri bu problemlə üz-üzədir”.

Həzrət Ayətullah Xamenei səkkizinci tövsiyəsində vurguladı ki, Sepah qüvvələri öz aralarında və ailələrində mənəviyyatın gücləndirilməsi, Quranla ünsiyyət, Allaha təvəkkül, Əhli-beytə (ə) təvəssülün qorunmasına çalışmalıdırlar.

İslam İnqilabının Rəhbəri çıxışının davamında beynəlxalq məsələlərə işaret edərək dedi: “Əgər regional və qlobal proseslərə diqqətlə nəzər salsaq, görərik ki, düşmənlər nə qədər çox xərc çəkirlərsə, bir o qədər çox zərər görürlər”.

Həzrət Ayətullah Xamenei düşmənlərin, xüsusilə ABŞ-in Əfqanistan, İraq və Suriyaya qoyduğu xərclərə işaret edərək dedi: “Onlar külli miqdarda xərclər çəkərək İŞİD-i yaratdılar, ona silah, maliyyə və təbliğat dəstəyi verdilər. İndi də Suriya, İraq və İranın gənclərinin səyi ilə İŞİD yox edilib. Yalandan deyirlər ki, biz İŞİD-i məhv etdik”.

O əlavə etdi: “ABŞ-in prezidenti etiraf edir ki, regiona yeddi trilyon dollar xərc qoyulub, ancaq qarşılığında zərər və məglubiyyətdən başqa heç nə əldə etməyiblər. Bundan sonra da proses belə davam edəcək”.

Həzrət Ayətullah Xamenei ABŞ-in maksimum təzyiqinin iflasa uğramış nəticəsiz bir siyaset olduğunu dedi: “Amerikalılar güman edirlər ki, xüsusilə iqtisadiyyat sahəsində maksimum təzyiq üzərində mərkəzləşməklə İranı yumşalda və diz çökdürə bilərlər. Ancaq özləri zəhmət və çətinliyə düşüblər”.

O, İranın məglubiyyətinin saxta görüntüsünü yaratmaq və onu bu şəkildə təqdim etmək üçün amerikalıların göstərdikləri nəticəsiz cəhdə işaret edərək dedi: “Onlar prezidentimizi görüşə vadər etmək üçün hətta yalvardılar, avropalı dostlarından da kömək istədilər, amma bacarmadılar. Bu saata qədər maksimum təzyiq iflasa uğrayıb. Mən

qətiyyətlə deyirəm ki, sona qədər də bu maksimum təzyiqdə məğlubiyyətə uğrayacaqlar”.

İnqilabın Rəhbəri İsləm Respublikasının izzət və iqtidar yolunun davam etdirilməsinin zəruri olduğunu vurğuladı: “İmparrialistlər özləri deyirlər ki, İranın adı, yəni imperializm sisteminin mexanizminə uyğun bir ölkəyə çevrilməsini isteyirlər. Lakin İsləm Respublikası formallaşmağa başladığı ilk vaxtdan imperializm sistemi ilə mübarizə aparmış, bundan sonra da dünyanın hegemonları qarşısında qətiyyən təslim olmayıcaq, imperializmlə mübarizə və inqilabçılıq yolunu mütləq davam etdirəcək”.

İsləm İnqilabının Rəhbəri nüvə məsələsinə işaret edərək dedi: “Məsuliyyəti Atom Enerjisi Təşkilatının üzərində olan nüvə öndəliklərinin azaldılması dövlətin elan etdiyi şəkildə arzuolunan nəticə hasil olana qədər tam ciddiyətlə, dəqiq və hərtərəfli şəkildə davam etdirilməlidir. Mütləq nəticə də hasil olacaq”.

Həzrət Ayətullah Xamenei iqtisadi məsələlərlə bağlı bunları dedi: “İqtisadi problemlərin əlacı daxili imkan və potensiallara əsaslanmaqdır”.

O, daxili imkanların yaxşı olduğuna işaret edərək dedi: “Bəziləri öncədən 1398-ci ildə çox ağır iqtisadi problemlərin olacağını proqnozlaşdırmışdır. Halbuki indi ölkə rəhbərliyi ilin əvvəlki altı ayında nisbi bir iqtisadi inkişafın olduğunu xəbər verir”.

İsləm İnqilabının Rəhbəri əlavə etdi: “Düzdür ki, əhalinin məişəti və yaşayışı ağırdır. Ancaq güclü, mübariz və diqqətli bir hərəkət olsa, mütləq əhalinin vəziyyəti tədricən yaxşılaşacaq”.

Həzrət Ayətullah Xamenei ölkənin neft sanksiyasının qısamüddətli bir problem olduğunu dedi: “Əgər düzgün əməl edilsə, bu qısamüddətli problemdən uzunmüddətli bir fayda əldə edilməsinə, yəni ölkə büdcəsinin neft asılılığından xilasına nail olmaq olar”.

O, icra məsullarının neft satışı nəzərə alınmadan büdcənin tərtib edilməsinə əsaslanan açıqlamalarına işaret edərək dedi: “Bu, böyük bir nailiyyətdir. Biz bu fürsətdən neft satışından gələn gəlirdən tam ayrılmak üçün istifadə etməliyik”.

İsləm İnqilabının Rəhbəri dedi: “Taktiki cəhətdən bizə göstərilən sanksiya təzyiqi strateji cəhətdən bizim xeyrimizə olacaq”.

Həzrət Ayətullah Xamenei çıxşını yekunlaşdırarkən dedi: “İran xalqının zülm, imperializm və küfr dünyası ilə mübarizəsinə hansı aspektən baxılsa, son qələbə İran xalqınınındır. Allahın Quranda verdiyi vədə və İsləm İnqilabının qırı illik təcrübəsinə əsasən, İran xalqı Allahın lütfü ilə strateji bir qələbəyə nail olacaq”.

İsləm İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin Sepahdakı nümayəndəsi Höccətül-İsləm Hacı Sadıqi dedi: “Sepah hər zamankindən çox təşkilat daxili birlik və vəhdətlə, habelə digər silahlı qüvvələrlə birlikdə İnqilabın keşiyində durmağa hazırlıdır”.

Sepahın baş komandanı briqda generalı Səlami də çıxışı zamanı dedi: “Bu gün İnqilabın təmas xətləri minlərlə km dərinləşib, zülmə qarşı mübarizə, ədalətpərvərlik və mənəviyyat mesajı ilə ABŞ regionun siyasi və təhlükəszilik proseslərinin kənarında qalıb”.

Sepahın baş komandanı İnqilabın iqtidarı və öntədbirinin zəruriliyini vurğulayaraq dedi: “Sionist rejiminin İran qarşısındaki ən kiçik yanlışı son yanlış olacaq və sionist rejiminin yer üzündən silinməsi ilə nəticələnəcək”.

General Səlami dedi: “Sepah daxili yenilənmə ilə öz gücünü müxtəlif sahələrdə daha da artırmaq istiqamətində hərəkətdədir”.



دفتر مقام معظم رهبری
www.leader.ir

Materialdan istifadə edərkən WWW.LEADER.IRsaytına istinad zəruridir